



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 09-10 (6031-6032)

31 may 2021-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik



Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır

Lerik Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatı Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü münasibəti ilə rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və YAP ərazi ilk təşkilatlarının nümayəndələrinin iştirakı ilə birgə onlayn konfrans keçirildi.

Onu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, YAP rayon təşkilatının sədri Cəllil Baxşiyev "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarıdır" mövzusunda geniş məruzə ilə çıxış edərək bildirdi ki, bu gün anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna yeri var. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı kimi dövlətçilik tariximizdə misilsiz xidmətləri, müstəsna rolunu olanda yüksək qiymətləndirilir, böyük dövlət xadimi hər zaman xüsusi hörmət və ehtiramla yad edilir.

İnkaredilməz həqiqətdir ki, 34 il Heydər Əliyevin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyi və milli birliyi təmin edərək qorumaq imkanlarına malik olmuşdur. Sözü əsl mənasında, həmin 34 il xalqımızın ümummilli Liderinin parlaq iradəsi və zəngin fəaliyyəti ilə tariximizə "Heydər Əliyev erası" kimi həkk olunmuşdur.

Həm sovet hakimiyyəti illərində, həm də Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyevin idarəetmə və quruculuq fəaliyyəti həmişə vahid sistem təşkil etmişdir. Onun idarəçilik, təşkilat və quruculuq fəaliyyətini bir-birindən ayırmaq mümkün deyildir. Onun siyasi rəhbərlik sahəsində zəngin təcrübəsi deməyə tam əsas verir ki, Heydər Əliyevdən ötrü dövlət idarə etmək ilk növbədə etaləti, köhnəliyi, yaxud köhnəlməkdə olan hər şeyi ardıcıl, məqsədyönlü, ağıllı və elmi əsaslandırılmış şəkildə aradan qaldırmaq və yenini perspektiv, müərəqqi olana təsdiq etmək zərurətidir.

1969-cu ilin iyulunda Heydər Əliyev respublika rəhbərliyinə gələndə çox az adam bilirdi ki, Azərbaycanca yeni bir tarixi təməllə qoyulur. Ölkə işiçli, perspektivli bir yola qədəm qoyur. Aydın niyyəti, xalqa səmimi ünsiyyəti, tükenməz enerjisi, çıxış və qərarlılıqdakı qətiyyət Heydər Əliyevi tezliklə insanların gözündə əsil rəhbərə çevirdi. Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına yeni nəfəs, coşğun ruh gətirdi. Bütün sahələrdə canlanma başladı.

XX əsrin sonlarına doğru istiqbalimiz

bərpasına gedən yol heç də asan olmadı. 1980-ci illərin axırı - 1990-cı illərin əvvəllərində respublikaya rəhbərlik etmiş şəxslərin qətiyyət-sizliyi və düşünlülməmiş addımları Azərbaycanın getdikcə tənəzzülə uğramasına gətirib çıxardı, ölkədə dərin böhran yarandı.

1990-cı ilin sentyabr ayında keçirilmiş seçkilər nəticəsində etirafında Naxçıvan əhalisinin six birlişdiyi Heydər Əliyev Azərbaycan SSR-in Ali Sovetinə və Naxçıvan Mərhələsi SSR-in Ali Sovetinə deputat seçildi. Onun uzaqgörən, müdrik siyasi xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi eləcə də 20 Yanvar hadisələrinə düzgün siyasi qiymət verdi.

Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatmışdı. Getdikcə anarxiyaya yuvarlanan Azərbaycanın iyunun əvvəllərində real vətəndaş qarşısındakı ulu üz-üzə qaldı. Belə bir vəziyyətdə iqtidar ələcsiz qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə özünü Heydər Əliyevə tutaraq onu köməyə çağırırdı. 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. İyunun 24-də Milli Məclis Azərbaycan Respublikasının Prezidentini səlahiyyətlərini Heydər Əliyevə verdi. Ölkədə hərbi-siyasi böhran isə davam etməkdə idi. Bu siyasi vəziyyətdən faydalanıb hakimiyyətə can atan separatçı qüvvələr də vardı. Ölkə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev bu dəfə də xalqın müdrikliyinə arxalanaraq, qətiyyətli və düzgün qərarları ilə Azərbaycan xalqını bu bəlalardan xilas etdi.

1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında Prezident seçkiləri keçirildi. Azərbaycan xalqı görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Heydər Əliyev, həqiqətən də, Vətəni üçün hər cür fədakarlığa hazır idi və Azərbaycanı yalnız bu böyüklük, bu qətiyyət, bu fədakarlıq xilas edə bilərdi və xilas etdi.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardıdığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarının təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını hall etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı.

Ümummilli lider Heydər Əliyevin siyasi va-

risi, Prezident İlham Əliyev son 17 ildə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münəcişədə qalib gəldi.

İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaması oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. Qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyi bütün dünyaya nümayiş etdirdi.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Qarabağı qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırım-ları zamanı həlak olan günahsız insanların qisasını dözülməz meydanda aldı, işğalçı Ermənistanla layiqli yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabıtlarımızdır.

Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə, işğaldan azad olunan ərazilərdə vitan qoyulmuş kənd və şəhərlərimizin yenidən bərpa olunmasına xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır. Xalqla iqtidar birliyi gündəngünə möhkəmlənir. Cənab Prezidentin artıq işğaldan azad edilmiş rayonlarımıza səfərləri, bir sıra mühüm obyektlərin təməlini atması, yol çəkilişləri ilə bağlı imzaladığı sərəncamlar, elektrik xətlərinin çəkilməsi və digər sahələr üzrə infrastrukturun bərpa edilməsi istiqamətində görülən işlər təsdiq edir ki, Qarabağa böyük qayıdışa artıq start verilmişdir.

Konfransda eyni zamanda "Heydər Əliyevin milli-mənəvi quruculuq siyasəti" mövzusunda Heydər Əliyev Mərkəzinin direktoru Hüsemməddin Abbasovun, "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda rayon Gənclər və İdman İdarəsinin reisi Natiq İsaqovun, "Azərbaycançılıq məfkurəsi və Azərbaycan dili" mövzusunda Güneşli kənd tam orta məktəbinin müəllimi, YAP rayon təşkilatının Gənclər Birliyinin üzvü Nuranə Hüseynovanın məruzələri dinlənilirdi.

Yekun sözü ilə çıxış edən icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən C.Baxşiyev bildirdi ki, bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahi və müdrik şəxsiyyətləri sırasında layiqli yer tutan Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi, dövlətçilik konsepsiyası və ənənələri indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur, ictimai mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.

ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları Lerikdə

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları Peter Kaufman və Randy Dunnig Lerik rayonuna səfərdə olmuşdur.

Səfər çərçivəsində səfirliyin əməkdaşları Peter Kaufman və Randy Dunnig Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəllil Baxşiyevlə görüşü keçirildi.

Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini qonaqlara rayonun qədim tarixi, coğrafi mövqeyi,



adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı. Rayon icra hakimiyyətinin səfirliklə əvvəlki illərdə mövcud qarşılıqlı əlaqələrindən söhbət açdı. (USAID) maliyyə dəstəyi ilə "Sosial-iqtisadi İnkişaf Fəaliyyəti" proqramı (SEDA) çərçivəsində rayonda bir sıra işlərin görüldüyünü, proqram çərçivəsində rayonda daha bir mühüm layihənin, Qosmalian kənd tam orta məktəbi üçün yeni binanın tikintisinin əhəmiyyətini qeyd etdi.

Sonda rayon icra hakimiyyəti adından qonağa hədiyyələr təqdim edildi.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü təntənə ilə qeyd edildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ulu Öndərin mərkəzi meydanı abidəsi önündə böyük izdiham vardı.

Öncə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar pandemiya qaydalarını gözləməklə ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər.

Sonra pandemiya qaydaları gözlənilməklə gün ərzində rayon sakinləri tərəfindən xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidənin önünə gül-çiçək düzülərək xatirəsi ehtiramla yad edilmişdir.



Qələbənin 76 illiyi qeyd edildi



Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri karantin qaydalarına uyğun olaraq 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümü münasibəti ilə Lerik şəhərindəki "1941-1945" və Şəhidlər abidə-komplekslərini ziyarət edərək önündə tər güllər düzdülər, xatirələrini ehtiramla yad etdilər.

Ağacəkmə kampaniyası keçirildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə geniş əhali kütləsinin iştirakı ilə iməclilik keçirilmişdir. İməcilikdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivlərinin, ağsaqqallar iştirakı etdirdi.

İməciliyin məhz 10 mayda, Ulu Öndərin doğum günündə keçirilməsində əsas məqsəd ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verməsinə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə yad etmək, onun yaşllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissi-ni təbliğ etməkdən ibarət olmuşdur. İməcilik zamanı Şəhidlər abidə-



kompleksində, Lerik şəhərinin park və diyabanlarında, Lənkəran-Lerik magistral avtomobil yolunun 20-ci, 52-55-ci kilometrliklərində, Lerik-Qosmalian-Kələv avtomobil yolunun kənarında 1000

ədəddən çox çinar, sərvi, qovaq və digər bəzək ağacları əkilməmişdir. Eyni zamanda çoxillik ağacların dibləri yumşaldıldı, gövdələri ağardıldı və səliqə-sahmən işləri aparıldı.

28 May şəfəq saçı

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, tarixin yaddaşına əbədi olaraq köçüb. İndiki müstəqil Azərbaycan Məmməd Əmin Rəsulzadənin ideya müəllifi olduğu Cümhuriyyətin varisi və davamçısıdır. Hər dəfə 28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü gələndə, biz azadlıq mücahidlərini böyük ehtiramla yad edirik, onların keçdiyi şəfəqi, lakin çətin yolu xatırlayırıq. Parisdə imzalanmış Azadlıq Bəyannaməsi demokratik, müstəqil, dünyəvi dövlətlər arasında rəsmən tanınması, imzaları içində imzının olması idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı müht çox qarışıq, ziddiyətli idi, qonşu dövlətlər heç də Azərbaycanın müstəqilliyini istəmirdilər. Onlar ölkənin suverenliyinə maneələr törədirdi, Şərqdə ilk Demokratik Respublikaya düşmən mövqedə dururdular. Bütün bunlara baxmayaraq azadlıq mücahidlərinin getdiyi yol qəti və uğurlu idi. Maddi məhrumluqlara baxmayaraq AXC inamla müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdir. Şuşa haqqında sərəncamın 7 may tarixində imzalanması həm də Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri barədə informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilər.

Şuşanın mədəniyyət mərkəzi elan olunması çox əhəmiyyətlidir, dağıdılmış şəhərlə yanaşı, tarixi-mədəni abidələr tezliklə bərpa olunaçaq, mədəniyyət paytaxtı dünyanın diqqətini daha çox cəlb edəcəkdir.

Şuşanın mədəniyyət mərkəzi elan olunması çox əhəmiyyətlidir, dağıdılmış şəhərlə yanaşı, tarixi-mədəni abidələr tezliklə bərpa olunaçaq, mədəniyyət paytaxtı dünyanın diqqətini daha çox cəlb edəcəkdir.

Şuşa mədəniyyət paytaxtı oldu

Prezident İlham Əliyevin "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" imzaladığı sərəncamı sevinclə, itfixarla qarşıladıq. Çox vaxtında verilmiş düzgün qərarıdır, Şuşaya layiq sərəncamdır.

Sərəncamda deyilir ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatında mühüm mərkəzlərdən biri olmuşdur. 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsinin tarixi-memorial qoruyulması" qərarı qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi sahəsində vacib addımlar atılmışdır.

Ermənistanın təvəvüzü nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, xalqımızın tarixi-mədəni irsi məhv edilmişdir. Ordumuzun qətiyyətli mübarizəsi və qüdrətli sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilmişdir.

Şuşa şəhəri azad edildikdən dər-

hal sonra şəhərə, onun yenidən bərpası işlərinə başlanılmışdır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdir. Şuşa haqqında sərəncamın 7 may tarixində imzalanması həm də Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri barədə informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilər.

Şuşanın mədəniyyət mərkəzi elan olunması çox əhəmiyyətlidir, dağıdılmış şəhərlə yanaşı, tarixi-mədəni abidələr tezliklə bərpa olunaçaq, mədəniyyət paytaxtı dünyanın diqqətini daha çox cəlb edəcəkdir.

Etibar Həsəmov, Əməkdar həkim



Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Prezidentin səfərləri sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədli gəzinti protokolu səfəri xarakterində olmayıb, taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verib. Naxçıvan son 20 il ərzində çox inkişaf edib: istər kənd təsərrüfatı, sənaye sahəsində. İqtisadi artım tempi də yüksəkdir, özünü elektrik enerjisi ilə tam təmin edir, turizm potensialı genişdir. Tikinti-quruculuq işləri getdikcə sürətlənir.

Naxçıvanda hərbi xidmət-

də olanların sosial vəziyyəti daim diqqət mərkəzindədir. Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbiçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında böyük önəm daşıyır. Naxçıvanın ümumqoşun əlahiddə Ordusu yüksək döyüş hazırlığına malikdir. İkinci Qarabağ savaşında ordunun hərbiçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər.



Qubad Cənnətov, Orad kənd tam orta məktəbinin direktoru

Prezident İlham Əliyev deyir ki, Azərbaycanın ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Azərbaycan bu münasibəni təkbaşına həll edib. Lakin revanşist Ermənistan öz xəyanətkar əməllərindən əl çəkmir. Bu onlar üçün acınacaqlı nəticə verə bilər.

Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Artıq Horadiz-Ağbend demir yolu-nun təməli qoyulub. Bu demir yolu tikildikdən sonra bütün infrastruktur yaradılacaq, beləliklə, biz tarixi məqsədimizə çatacağıq, ədalətli bərpə edəcəyik.

Ağdamın təməli qoyuldu

Prezident İlham Əliyevin Ağdam səfəri daha çox önəm daşıması ilə yadda qaldı, erməni aqressiyası nəticəsində dağıdılmış, Ağdam şəhərinin xarabalıqları üzərində yeni Ağdamın təməli qoyulması mərasimi keçirildi. Bu, indiki şəraitdə öz aktuallığı və ciddiliyi ilə diqqətləyici bir hadisədir.

Prezidentin səfər zamanı Ağdamın bəz planında təklif. Eyni zamanda qeyd elədi ki, Füzulinin, Cəbrayılın baş planının tərtib edilməsi üzrə işlər planlaşdırılır.

Ağdamda yeni iş yerləri üçün 200 hektarlıq bir ərazidə Sənaye parkı yaradılacaq. Bu çox önəmli bir nəticədir, inkişafa səbəb olacaq, müasir texnologiyalarla məhsul istehsalının bəz planına şərait yaradacaq. Qeyd olundu ki, Ağdam-Bardə qatar yolu tikiləcək. Burada Zəfər muzeyi, işğal muzeyi

yaradılacaq.

Tikinti-quruculuq işlərinə start veriləcək.

Prezident Ağdamda olarkən ekoloji məsələləri xüsusi vurğuladı. Qeyd etdi ki, dağıdılmış Ağdamda meşə zolaqları salınacaq, süni göllər yaradılacaq, su kanalları əkin sahələrinə, tarla-lara həyat verəcək, "Yaşıl enerji" layihəsi reallaşdırılacaq.

Prezidentin Ağdamda millət vəkilləri, ictimaiyyət nümayəndələri ilə görüşlərində səslənən fikirlər dağıdılmış şəhərin tezliklə dirçəldiləcəyinə inam yaradır.

əfəsinə təxvil edilməsinin böyük əhəmiyyəti var. Şuşa Pənahəli xanın dövründən bəri dini dəyərlərə xüsusi diqqət yitirilmiş məkana kimi tanınır. Erməni işğalçıları isə həmişə dini-mədəni abidələrimizə qarşı vandalizmlər ediblər.

Bəş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin göstərişi ilə Şuşadakı məscidin bənzeri olan məsəd inşa edilmişdir. Dövlət başçısı həmin məscidin açılışında demişdi ki, gün gələcək Şuşadakı məscidləri bərpa edəcəyik və yenilərilər tikəcəyik.

Prezident İlham Əliyev möhtəşəm bir fikir söyləmişdir: Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqı, Əks təqdirdə biz işğala son qoya bilməzdik.

İqbal Musayev, Lerik şəhər sakini

Festival müddətində Yuxarı Gövhərağa məscidində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınmışdır.

Festivalın Ramazan bayramı

çevrildi. Bu dövr ələ Şuşanın da qürurverici, inkişaf, dirçəliş dövrüdür, dünyaya bir mesajdır.

44 günlük müharibə ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaları nümayəndələri vahid əməli, vahid bayraq altında birləşərək, çiyin-çiyinə döyüşməklə Azərbaycanca əsrlərə mövcud olmuş tolerantlıq ənənələrinin qorunmasını sühut etdilər. Bu da onun göstərir ki, Prezident İlham Əliyev multikulturalizm, milli birlik, vətəndaş həmrəyliyinə xüsusi diqqət göstərir.

Festival müddətində Yuxarı Gövhərağa məscidində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınmışdır.

Festivalın Ramazan bayramı

Müharibədə şəhid olmuş Sadiq Nadir oğlu Rəhimov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilmişdir.

Müharibə veteranlarının arasında da cənab Prezidentin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunanlar vardır. Birinci Qarabağ müharibəsi veteranı Rəhimov Xudavəran Yaqub oğlu "Hərbi xidmətlərə görə" medali ilə təltif edilib. İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarına yüksək peşəkariyyətlə rəhbərlik etdiklərinə, hərbi qulluq vəzifəsini yerinə yetirərək igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə Şuşa fəxri, xüsusi təyinatlı, mayor Rəhimov Zaur Şirinbəy oğlu "Zəfər", kapitan Qasimov Rəşad Ağaxan oğlu "Azərbaycan Bayrağı", leytenant Hüseynov Anar Elman oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Qasimov Rusif Balakışi oğlu "Füzulinin azad edilməsinə görə" medali ilə, baş ley-

tenant Rəhimov Layiq Nadir oğlu "Füzulinin azad edilməsinə görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişlər. Bu, hər birimizi qürurlandırır.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

Həyata keçirilən islahatlar uğurla davam etdirilir



Atabey Kiyabəyov, Lerik Rayon Məhkəməsinin hakimi

Bu gün Azərbaycan Respublikası dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ilk yerlərdən birini tutur. Bunun əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət kursunun cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bu günkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərini uğurla tətbiq, sosial-siyasi islahatların müntəzəm qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şərait yaradılması, ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, beynəlxalq münasibətlər sistemində nüfuz və güc potensialının irəliləməsi müasir Azərbaycanın gələcəkliklərini təmin edir.

Müasir dövrümüzün reallıqları ilə müvafiq olunan siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən uğurla gələrkə xalqımıza Böyük Qələbənin sevincini yaşatdı. Xalqımızın cəsur və mübariz övladları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün Ali Baş Komandanın döyüş əmrini rəşadətli yerinə yetirdilər. Hər bir zabit, gizir və əsgərimiz döyüş meydanında igidlik, mərdlik və vətənpərvərlik nümunəsi göstərərək qəhrəmanlıq salnaməsi yazdı. Prezident xalqımıza Ermənistanın döyüş meydanındakı məğlubiyyəti və qələbə xəbərini verdi. Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymayaraq 30 ilə yaxın bir vaxt ərzində torpaqlarımızı işğal saxlamış, yaşıyış yerlərini, tarixi, dini, mədəni abidələrimizi məhv etmiş, sərvətləri talamış, insanlarımızın hüquqlarını, beynəlxalq norma və prinsiplərini kobud şəkildə pozmuş, dövlətimizə külli miqdarda maddi zərər vurmuşdur. Söz yox ki, təcavüzkar Ermənistan bütün bunlara görə qanun qarşısında cavab verəcəkdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qaldığı əsas qaydasını müstəqillik, dövlətçilik, Azərbaycançılıq, ədalətlik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyamızın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatları yaradılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə məhkəmə hakimiyyəti anlayışı ilk milli Konstitusiyamızda öz əksini tapmışdır. Əsas qanunda məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə hakimlərin sərbətilliyi və müstəqilliyi daxil edilməklə ölkədə insan hüquqlarının qorunması və məhkəmə sistemində ədalət mü-

həkimlərinin səmərəli təşkilat baxımından bir sıra müntəzəm addımlar atılmışdır.

Ulu Öndərin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə insan hüquqlarının təminatı istiqamətində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası da dəqiqləşdirilmiş, bu səmərəli insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.

Hüquqi dövlət quruculuğu yolunda uğurlu addımlar atan Heydər Əliyev və vətəndaş hüquq və azadlıqlarının təminatı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusu formalaşdırılarkən tamamilə yeni üsul və metodlar tətbiq edilmiş. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə miqdarda maddi zərər vurmuşdur. Söz yox ki, təcavüzkar Ermənistan bütün bunlara görə qanun qarşısında cavab verəcəkdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qaldığı əsas qaydasını müstəqillik, dövlətçilik, Azərbaycançılıq, ədalətlik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyamızın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatları yaradılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə məhkəmə hakimiyyəti anlayışı ilk milli Konstitusiyamızda öz əksini tapmışdır. Əsas qanunda məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə hakimlərin sərbətilliyi və müstəqilliyi daxil edilməklə ölkədə insan hüquqlarının qorunması və məhkəmə sistemində ədalət mü-

Türkiyə ilə təhsildə əməkdaşlıq

Türkiyə ilə Azərbaycan dövlətləri arasında ələ bir sahə yoxdur ki, əməkdaşlıq etməyək. Türkiyə Respublikasının təhsil naziri Ziya Selçuq mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev qəbul edərkən demişdir ki, qaradaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və maraqlar əsasında əməkdaşlıq edirik. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq sürətlə inkişaf edir. Çox fərəhli haldır ki, görüşdə məktəb

tikintisi işləri də müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, işğaldan azad olmuş şəhərlərin bəz planı hazırlanır və burada məktəblərin tikintisi də nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Təhsilin keyfiyyətinin qədirlməsi və iki qaradaş ölkənin gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməsi nəzərdə tutulmuşdur.

Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirildi

28 may 2021-ci il tarixdə Lerik rayonunun Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirildi. Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri icra edən Cəllil Baxşiyev, Milli Məclisin üzvü İqbal Məmmədov, rayonun hüquq müəhifə orqanlarının, idarə müəsisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Baxşiyev çıxış edərək qeyd etdi ki, ölkəni Azərbaycanın şanlı tarixinə qələbə ilə kimi daxil oldu. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təvəvüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Vətən müharibəsinin 44 günü ərzində Müzəffər



Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir daqiqəlik sükutla yad edildi və abidə kompleksinin önünə əkil və tər güll-çələklər düzüldü.

Tədbiri kənd ziyalısı Əbülfət İsayev açaraq Veri kənd inzibati ərazi dairəsi üzrə Birinci Qarabağ müharibəsində həlak olmuş Kazımov Telman Mirzəcan oğlu, Məmmədov Balamir Şir-məmməd oğlu, Məhərrəmov Məhəbbət Həsən oğlu, Rəhimov Valeh Yaqub oğlu və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Sadiq Nadir oğlu Rəhimovun şəfəqi həyat və döyüş yolu barədə geniş məlumat verdi.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil

Azərbaycan Ordusunun qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılmasını müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə atmadan qaytarmağa nail oldu. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-ıqitdər birliyi ölkəmizin qələbəsinin təminatı edən mühüm amillər oldu.

Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şücaət göstərən Leriklin mərd oğulları Prezidentin müvafiq sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmişdir.



İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

İllərdən Hökumətli Ağayev, abidənin ərəşə gəlməsinə əməyi olan İldırım Sultanov çıxış etdilər. Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.



Samir evə gələndə saat dörd olardı. O, yuyunulduqdan sonra dərsmalla əllərini qurutdu, uşaqları Təyyub, Tunar və Nuray, xanımı Zümürü onun başına yığdırdılar. Hamının sualedici nəzərlərlə Samirə baxdığını gördü. - Neçə saatdır hərbi komissarlığın zabitləri ilə sözləşirdim. Onlar dedilər ki, hələ səfərbərlik elan olunmayıb, həm də üç ayaşlı övladın var. Ona görə də sabirli olub gözləməlisən. Bir də sən Lerik rayonunda hərbi uçuşdasan. Qaydaya görə sən ora müraciət etməlisən. Səbah mən Lerikə gedəcəm, görün orada nə deyirlər. - Bəs sənin fikrin nədir, Samir, ailəni də fikirləş. Uşaqların taleyi necə olacaq, bu barədə düşünmüsen? Samir sualın yerində verildiyi görüş qəribə baxışları ilə Zümürü baxdı və həlim tərdə dedi: - Zümürü, qadan alim, mən hər şeyi götür-qoy etmişəm. Mən necə evdə rahatca otura bilərəm? Vətənin torpağı fəryad edir, qan ağlayır. Azğın düşməne qarşı Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşığı gedir, o torpaqların hər qarşına igidlerin qanı axır, mən də sakitcə durub gözləməliyəm? Vətəni qorumaq hamımızın ən ümdə borucudur. Vətəni qorumaq qeyrət, namus, şərəf işidir, əqədin dərk etməkdir, baba, dede əmanətidir. Mən hər şeyi düşünüb-düşünməmişəm. Mən birinci Qarabağ müharibəsinin ordundan əlavə keçmişəm. Allah mani qorudu, yəni də qoruyacaq. Sizi Allaha təpsənib cəbhəyə gedəcəyəm. Başqa heç nə deməydim... Zümürü Samirin indakıkarlığını,

Samir evə gələndə saat dörd olardı. O, yuyunulduqdan sonra dərsmalla əllərini qurutdu, uşaqları Təyyub, Tunar və Nuray, xanımı Zümürü onun başına yığdırdılar. Hamının sualedici nəzərlərlə Samirə baxdığını gördü. - Neçə saatdır hərbi komissarlığın zabitləri ilə sözləşirdim. Onlar dedilər ki, hələ səfərbərlik elan olunmayıb, həm də üç ayaşlı övlad

ADINA VƏ ANDINA SADIQ QƏHRƏMAN



Əliqismət Vətən üçün böyümüşdü

İnsan dünyaya göz açarkən onu qarşıdakı həyatda nələr gözlədiyindən xəbərsiz olur. Eşitdiyini ilk dualar məhz ana laylasında gizlədir və şirin yuxuya bənzəyir. Bəlkə də Vətən uğrunda vuruşan, ata, ana, bacı, qardaş gözüne dik baxmağı bacaran, balalarını ruhunu şad edən, Vətəni sevindiren igid oğulların mənəvi rahatlığıdır bu laylalar, öyüd-nəsihətlər?

Vətənin bütövləşməsi uğrunda varlığı ilə döyüşə atılanların cərgəsində olmaq Əliqismət Mükafat oğlu Yaqubluğa da nəsihət oldu. O, 1992-ci ildə Keləxan kəndində işıqlı dünyaya göz açdı. Hələ o illərdə baş verən Qarabağ savaşından xəbərsiz idi. Axi, o hardan bilirdi ki, təcavüzkar düşmənin işğal etdiyi torpaqları azad etmək 28 ildən sonra onun qismətinə düşəcək? O, bu şanlı tarixi vəzifəni icra etməklə bahəm, çox müqəddəs, qürurverici bir ad alacaq, uca-ucaya bir zirvəyə ucalacaq. Elə bir zirvəyə ki, o taylı - bu taylı Azərbaycan bütöv və çox güclü görünəcək. Ulu fəateh Şah İsmayılın sonra bu bütövlüyə heç kəs nail ola bilməmişdi...

Dəyərli oxucu, zirvə qartalı, Qarabağın fəatehi, qəlblərdə əbədiyaşar Əliqismətin həyat dastanı, onun qismətini düşən ömrü yolu olduqca maraqlıdır. Gəlin ona hansı elediyimiz sətirin bir qismi ilə siz də tanış olun. Fədakar eolğumuzu, Ordumuzun şöhrətli zabitanı, nəhayət, ölməz ruhu məmləkəti üzərində gəzib-dolaşan qəhrəmanımızı, onun Vətən üçün böyüyüb, Xilaskar olacağını siz də bilin.

Vətən Müharibəsində torpaq, yurd, məmləkət, dövlət və onun sərhədlərinin toxunulmazlığı, suverenliyi uğrunda qəhrəmancasına vuruşmuş Əliqismət Yaqublunun atası Mükafat Yaqubov oğlunun şücaətindən iftixarla danışır:

- Əliqismət oğul övladlığının ilki idi. Onun doğum günü sevincimiz yərə-göyə sigimirdi. Böyüdü, ətə-qana oldu. Həmişə səliqəli geyinər, nadinclik etməz, evimizdən yaxınlığındakı uşaq bağçasının həyatında oynardı. Davalı kinolara xüsusi maraq göstərirdi. Əliqismət bir gün mənə dedi ki, ata, mənə də taxtandan tufəng düzəlt. "Dava-

dava" oynayanq. Mən onun ciddiyyətlə danışdığını görüb razı oldum. Beləliklə, onun ilk davası beləcə başladı...

Bəs sonra?.. Əliqismət öz arzusu ilə 2007-ci ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Oranı yüksək qiymətlərlə bitirib Heydər Əliyev adına Ali Hərbi Akademiyanın kursantı oldu, tədris-məşq proqramını yüksək səviyyədə mənimsədi. Artıq o, gələcək sənət-peşə yolunu müəyyənləşdirmişdi. Müəllimləri də ondan razı idilər, yoldaşları arasında xatir-hörmət qazanmışdı. Evə gələndə ciyində parlayan ulduzları görmək arzusunun həvəslə dilinə gətirirdi.

Beləliklə, Ali Hərbi Akademiyayı fərqlənmə ilə bitirən Əliqismət Yaqublu Təlim-Tədris Mərkəzində yeni ixtisas qazandı, hərbi biliyini daha da təkmilləşdirdi. Bilik və bacarığı ilə fərqlənən on nəfərli birlikdə Qobustandakı hərbi hissəyə təyinat aldı. 2015-ci ildə könüllü olaraq cəbhə bölgəsinə hərbi xidmətinə davam etdirir, 2016-cı ildə isə Fzuli ərazisində xidmətdə olarkən onun Əliəsgər oğlu anadan olur. Beyləqanda hərbi birləşmədə ən fəal, cəsur, qorxmaz və hərbin yeniliklərini, taktika və strategiyasını bilən zabit kimi tanınır, başqalarına nümunə göstərilir. Aprel döyüşlərində fəal iştirak edir, hüner, şücaət göstərir. Aprel döyüşlərindən sonra yenidən Qobustanla göndərilir. 2017-ci ildə isə öz istəyi ilə yenidən cəbhə bölgəsinə, - Ağcabədidə xidmətinə davam etdirir. Bir il sonra XTQ-nin baş leytenantı kimi Xidmət Rəisi vəzifəsinə icra etməyə göndərilir.

Adına və andına layiq qəhrəman

2020-ci ilin payızı idi. Müharibənin başlanmasına sayılı günlər qalmışdı. Əliqismət Yaqublu Leriək gəldi, ata-anası ilə, ailəsi ilə görüşdü. O, gedərkən belə dedi:

- Ata, mən müharibəyə gedirəm. Bütün şəhidlərimizin qisasını alana qədər, işğal edilmiş Vətən torpaqlarını azad etməyə vuruşmağa and içmişəm. Biz işğalla barışa bilmərik. Axi, o torpaqlar bizimdir və biz son damla qanımıza qədər vuruşub onu azad etməliyik. Döyüşdə hər şey ola bilər. Ona görə də hər şeyə hazır olun. Əgər şəhid olsam, mənə kəndimizdə - babamın uyuduğu məzarlıqda, onun yanında dəfn edəsiniz. Sonra da zarafatla:

- Əvvəl-axır, məgər, hamımızın yeri o torpaq deyil? - dedi.

Və kişi kimi vuruşmağa, Vətəni azad etməyə, zabit andını şərafəli yerinə yetirməyə gəldi. O, müqəddəs arzusuna çatdı, düşmənin yuxusuna haram qatdı.

Əliqismət Yaqublunun yüksək rütbəli komandirlər, zabit yoldaşları, tabeliyindəki şəxsi heyət və əsgərləri bir kəşfiyyatçı kimi onun əvəzolunmaz cəsarətindən, Vətənə sevgisindən, döyüşdəki şücaətindən saatlarla danışirlar. Onlar deyirlər:

- Əliqismət olduqca cəsarətli, baca-

nıqlı, savadlı, heç zaman qorxu hissi olmayan bir komandır və şir ürəkli, mükəmməl bir döyüşçü idi. Döyüşdə o özü və qrupunda olan əsgərləri gözünü qırpmadan yalnız irəliyə - düşməni məğlub edəndək üzünə getmək həvəsində olub. Cəsur komandır, olduqca vətənpərvər, ləyaqətli insan kimi tabeliyindəki əsgərlərlə münasibətdə diqqətli idi. Döyüşdə yaranalan əsgər və



zabit yoldaşlarına kömək edir, onları sanitariya qrupuna çatdırmağa çalışırdı. Kəşfiyyatçı olduqun üçün fəaliyyətinə qapalı saxlanırdı. Həmişə deyirdi ki, kəşfiyyatçı görünmədən görmək, ölmədən dönməkdir...

Əsgərlərin xilaskarı

Çox vaxt döyüşlər sıldırım qayalarda, çətin keçilən meşələrdə gedirdi. Belə mürəkkəb rəleyfə malik ərazilərdə qətiyyətlə həmlə etməklə düşməni sarsıdıcı zərbə vurmaq qəhrəmanlıq nümunəsi idi. Əliqismət ən çətin anlarda belə, əsgərləri uğurlu döyüşlərə, daim irəliyə, qələbəyə ruhlandırardı. Zabit yoldaşı C. Təhməzov deyir: - "Mən döyüş zamanı yaranalmışdım. Güllə, mərmi yağmasına baxmayaraq Əliqismət Yaqublu yaranalmamağı biləcək mənə ilkin tibbi yardım göstərdi, çiyinə alıb tibbi heyətə təhvil verdi, sonar isə döyüşü davam etdirdi. Əgər bu yarıdım almasaydım indi həyatda yoxdum. Sağ qalmağım üçün qardaşım Əliqismətə boruluyam"...

Döyüşlər zamanı əsgərlərdən biri ağır yaralanırdı. Bunu gören Əliqismət onun köməyinə çatır. Görür ki, mərmi qəlpəsi onun əzalarını dağıdıb, bərk can axır. O tez yaralıya ağırlıcaq vuruşur, qanaxmasını dayanırdımaq üçün sıxıcıdan (jütdən) istifadə edir. Əsgər deyir:

- Komandır, mən ölüürəm?.. Əliqismət ona ürk-dirək verir: - Qorxma, yaran çox da dərin deyil, sən yaşayacaqsan. Əsgər ümidisiz halda: - Komandır, mən gedirəm. Heyif ki, qo-

zəl Şuşanı görə bilmədim... deyir, - və göz-lerini əbədi olaraq yumur...

Əliqismət onun başını dizi üstə qoyaraq yanğı ilə deyir:

- Xoş sənini halına, sən bizim hamımızın arzularıdır. Yeri gətirdin, - şəhid oldun...

Ağbulaq kəndinin həndəvarında döyüş gedir. Xəbər gəldi ki, bölməyə silah-sursat çatdırmaq lazımdır. Əliqismət Yaqublu fikirləşmədən sursat dolu maşınlara bələdçilik etməyi qərar alır. Hamı bilirdi ki, o, bir XTQ-nin zabiti, həm də kəşfiyyatçı kimi Qarabağın işğala məruz qalmış ərazilərinə o yaxşı bələddir. (Məhz buna görə də Əliqismətə "bələdçi Əli" deyirdilər.) Sursat yüklənmiş maşınlar təyin olunmuş yere tez çatdırılmalı idi, o, sürücülərə kəse yolla getmək barədə göstəriş verir. Lakin kəse yolun üzərindəki kənd hələ ermənilərdə idi. Baş leytenant Əliqismət Yaqublu tez mövqe tutmağı əmr edir və taktiki həmlə ilə kəndi götürür. Sonra rəhbərliyə məlumat verir: - Komandır, narahat olmayın, az qüvvə ilə kəndi də aldıq, silah- sursatı da döyüşün heyətə çatdırırdıq.

Bu əhvalatı komandır çox vaxt məzəli surətdə danışır və azğın düşməni mükəmməl planla məğlub edən kəşfiyyatçı-komandır yoldaşını ehtiramla xatırlayır...

Atanın xəritə qeydləri


Əliqismət Yaqublunun atası Mükafat müəllim Leriək Dövlət Rəsm Qalereyasının direktorudur. Ordumuz hər dəfə yeni yaşayış məntəqələrinə girib şəhər, qəsəbə və kəndləri, yüksəklikləri azad etdikdə oda həmin yerləri stolunun üstündəki xəritədə qeyd edir və sancaq vurur. Artıq Şuşaya çatmağa sanılı günlər qalmışdı. Noyabın əvvəllərindən Şuşaya hücum başlanmışdı. Ayın 5-də XTQ-nin cəsur idgileri artıq Şuşanın girişində idilər. Ermənilər cəsur Xüsusi Təyinatlılarla üz-üzə gəlməkdən çəkinirdilər. Ona görə də əsasən uzaqvarun silahlardan istifadə edilirdi. Əlbəyaxa həmlədə Əliqisməti tanımaq olmurdu. O, həm vuruşur, həm də yaralıları kömək edirdi. Bir çox sağ qalan yaralı əsgəri, zabiti Əliqismət xilas etmişdi. Bəzən özünü unudaraq, güllələndir, mərmi qəlpəsindən qorxmadan strateji nöqtəyə cam atırdı. Verilən tapşırığı, işğaldan azad olunmalı kəndi, şəhəri, öz canı bahasına belə, almağa cam atırdı. Amma döyüşə rəhbərliyi mükəmməl həyata keçirir, məqsədinə nail olurdu. Her dəfə yeni ərazilər ermənilərdən alınanda atası Mükafatla danışır, "Ata, narahat olma, növbəti hədəfimiz Şuşadır" - deyirdi. "Oğul, girdiyiniz evlərdə heç nəyə el vurmuyun, düşməni partladıcı qoya bilər". Əliqismət isə: - "Ata, ermənilər heç buna macal da tapmırlar, hər şeylərini qoyub qaçırırlar".

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri Murodağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını qət edərək, Laçının Güləbird kəndinə çatmış, oradan Şuşa ərazisinə keçərək

Daşaltıya qədər 40 gün piyada yol getmişdilər. Və ordumuzun bütün bu döyüş yolu Mükafat müəllimin stolunun üstündəki Azərbaycan xəritəsində qırmızı sancaqlarla bəzənmişdi...

"..Sizə Şuşadan zəng edəcəyəm..."

Noyabrın 1-də atasına zəng edən Əliqismət qısa danışır: - Ata, salamatlıqdır, narahat olma. Ola bilsin ki, bir-neçə gün zəng edə bilmədim. Dalğa olmayacaq. Bir də, inşaallah, sizə Şuşadan zəng edəcəyəm. Sağlıqla qalın, - deyir. ...Son telefon zəngi və atanın ömürlük yaddaşına hopan, məhriban, sevimli öladının vida sadəsi...



Daşaltıya hücum başlayır. Ordumuzun bu qədr irəliləyib uğur qazanması erməni silahlarını dəli etmişdi. Bu, onların məğlubiyəti demək idi. Ordumuzdan hayif almaq üçün bütün silahlardan bizim mövqelərimizə fasiləsiz olaraq atəş açırdı, namərd-cəsinə əsgərlərimizin mövqelərini bombardman edirdilər. Aydındır ki, 30 ildən bəri Qarabağda səngər, müdafiə tunelləri, dəmir-beton sədlər tikən, mövqelərini müxtəlif növlü dağıdıcı silahlarla dolduran ermənilər insanlığa siğmayan vəhşiliklər edir, hara gəldi mərmi, güllə, raket atırdılar. Söz yox ki, düşmənin atdığı mərmilər öz qurbanlarını da tapırdı. Düşməni ağır zərbə endirərək Daşaltını alan ordumuz, Şuşaya həmləyə başlayırdı, noyabr ayının 5-də axşamçığı, saat 16-17 radələrində artilleriyadan atılan mərmi Əliqismətin yaxınlığına partlayırdı... Onu qəspitə qaldırırdılar da, artıq gec idi, Vətən üçün döyünən ürəyi susmuş, ruhu isə şəhid qardaşlarının ruhuna qovuşmuş, məkanı cənnət olmuşdu. Baş leytenant Əliqismət Yaqublu elində silah döyüşərək, öz canını Vətənə qurban vermişdi. Vətənə tuşlanan düşməni mərmiləri öz sinəsinə ilə qarşılımışdı. Mələk sinə, cənnət vəsullı Əliqismət Yaqublu bizim ellərini karvanını duman və qarənliqlər içindən aparıb işıqlı sabaha çıxaran bir sarvan oldu. Onun gözələrində, sözlərində günəşin qüdrəti, baharın heyət ətri vardı.

VƏTƏNƏ SADIQ OĞUL

Payızın orta ayıydı. Havalar həlim və yağmursuz keçirdi. Hamının diqqəti cəbhəyə yönəlmişdi. Adamlar əsgərlərimizə dualar edirdilər, şəhidlər gəldikcə onları düşməni nifrət hissi artırırdı. Əsgərlərin döyüş ruhu, qələbəyə inamı yüksək idi. Elə bu inamla da döyüşmək üçün, Vətəni əsarətdən azad etmək üçün cəbhəyə getmişdilər.

Onların sırasında Leriək rayonunun Veri Əliabadi kəndində doğulub boya-başa çatmış və igidlər oylayından güc-qüdrət almış Sadiq Nadir oğlu Rəhimov da vardı. Sadiqin üreyinə dammışdı ki, indiki azadlıq savaşına əvvəlkilərə bənzəməz. Otuz ilə yaxın idi bu anı, bu müharibəni gözləyirdilər. Çünki düşməni hiyləgərlik edərək işğal etdiyi torpaqları boşaltmaq istəmiş, bizi müharibəyə sövq edir, beynəlxalq qanunlara məhəl qoymurdu. Üstəlik, "Qarabağ bizimdir və nöqtə", - deyirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə: "Qarabağ Azərbaycandır və nida işarəsi!" - deyərək düşməni sərbəst cavab vermişdi. Beləliklə, düşməni həyasızlıq edərək müxtəlif vaxtlarda tənqibətə alırdı, müharibəyə hazırlaşdı.

Lakin budəfəki müharibə onlar üçün acı məğlubiyətlə başa çatdı. Azərbaycan erməni qəsbkarlarına tarixi bir dərs verdi. Elə bir dərs ki, heç zaman unudulmaz.

Vətən, sənə boruluyam!

Bir zamanlar atası Nadir oğluna deməmişdi: "Oğlum, heç kəs qəhrəman doğulmur. Dünyaya gələndə hər bir insan həyatda hər şeyi özü qazanır - rəğbətdə, məhəbbətdə, Elin məhəbbətində, xalqın sevgisini qazananda, el-oba gözündə ucalanlar ən xoşbəxt adamlardır. Sənə də belə sevgi, ucalıq arzulanıram"...

Atasının öyüd-nəsihətini yerinə yetirmək üçün hələ illər lazım idi Sadiqə. Qəhrəman illər də tez ötdü. Atası Nadir Rəhimov qəfil dünyasını dəyişdi. O sağ günlər ailə üçün iztirablar gətirdi. Sadiqin 14 yaş vardı, 8-ci sinifdə oxuyurdu. Qardaşı Layiq Ali Hərbi Məktəbdə oxuduğundan ailənin qayğıları Sadiqin ciyirlərinə düşdü. Qardaşından kiçik olsa da, bir günün içində böyüyərək

ailədə ata, əmilərinə, biblərinə qardaş, doğmalarına atası Nadir əvəzi oldu. Daha tez zamanda təhsil alıb peşə sahibi olsun deyə 2013-cü ildə oxuduğu Veri Əliabadi kənd ümumi orta məktəbinin 9-cu sinfini bitirən kimi Astarə Məktəbi Texnikumunun "Fiziki tərbiyə müəllimliyi" ixtisasına qəbul olundu. 2017-ci ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra həqiqi hərbi xidmətə




yola düşdü. Vətənə olan borcunu da elə cəbhə xəttində düşmənlə üz-üzə yerinə yetirdi. Kəşfiyyatçı kimi döyüş sirlərinə mükəmməl şəkildə yiyələnmiş, nümunəvi xidməti ilə seçilmişdi.

Vətənə Sadiq oğul

Sadiq Nadir oğlu Rəhimov 10 dekabr 1997-ci ildə Leriək rayonunun Veri Əliabadi kəndində dünyaya gəlmişdi. Həmin vaxt atası Valeh Rəhimov iki il idi ki, şəhidlik zirvəsinə ucalmışdı. Doğmaları ona Valeh adını qoymaq istəsələr də, atası onun şəhid əmisinin adına, elinə-obasına, Vətəninə sadiq olacağını hiss etdiyindən ona Sadiq adını qoymuşdu.

Birinci Qarabağ müharibəsi yenidən bitmişdi. Həmin dövrdə həmyaşdınları evlərində doğmalarının müharibədən necə yayınmalarını haqqında eşidirdilər. Sadiq isə evində ancaq əmisi Valeh, Xudavərgən, Şəmsəddin, Elçin, Vidadı, dayısı Akif, Ağadın, Rafiq, İlqanın düşmənlə mübarizədəki şərafətli döyüş yol-

lunun aurasında böyüyürdü. Sadiq 2004-cü ildə əmisi, şəhid Valeh Yaqub oğlu Rəhimovun adını daşıyan Veri Əliabadi kənd ümumi orta məktəbinin 1-ci sinfinə qəbul olmuşdu. Qardaşı Layiqin ailindən tutub məktəbə gəldiyi ilk günlərdən müəllim və məktəb yoldaşlarının sevgisini qazanmışdı. Nümunəvi şagird kimi həmyaşdılarlarından seçilir, hər yeni tədris ili başla-



Ana, bağışla mənii...

Sadiq cəbhəyə getdiyini doğmalarından gizlətməmiş, hətta anası ilə sağollaşmadan belə yola düşmüşdü. Müharibə başlayandan bir neçə gün sonra anası bundan xəbər tutmuşdu. Her iki oğul cəbhədə vuruşan, özü isə qohumlarının əhatəsində olsa da, öz evində tək yaşayan Zahirə ana övladlarından nigran idi. Rayonun kəndlərində şəhid cənəzələrinin gəlməsi xəbəri onu narahət edir, bəzən yuxusuna ərsə çəkilirdi. Hətta nigran baxışlı oğlu Sadiqin surətini gözləndirən oğlunu gətirmirdi. Sadiqin kənd tapan kimi bacısı və kürəkəni Əf-railə danışır, onlara: "Mən tez-tez danışma bilirməm, amma anama hər gün zəng ediyimi, yaxşı olduğumu deyir. Qoy anam nigran qalmasın", - deyirdi.

Zahirə ana televiziorda cənab Ali Baş Komandanın çıxışlarını izləyir, hər çıxışında işğaldan azad edilmiş kənd və şəhərlərin adlarını eşitdikcə cəbhədə vuruşan iki oğlunun və qardaşı Zaurun da torpaqlarımızın yağı düşməndən azad edilmişinə payı olduğundan təsəlli alırdı.

Müharibə gədən dövrdə tez-tez əlaqə saxlamaq mümkün olmurdu. Çünki bu, düşməni duyuy salırdı. Bir dəfə telefona yazdığı mesajı göndər-mək istəsə də, sonradan şiddətli döyüş

daşmış, buna macal tapmamışdı. Sadiq Rəhimov yazmışdı: "Canım, gözümün öz amalı, əqidəsi, cəsarəti, qorxmaz əsgər olması ilə, düşməni nifrətindən başqa, onu biçib yerə tökməsi ilə, canı, qanı bahasına yolunu gözləyən torpaqlara müjdə gətirərək andına əməl etməsi ilə sübut etdi. Sentyabrın 27-də səhər sübh çağı düşmənin törətdiyi növbəti tənqibətə cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum keçdi. Sadiq müharibənin elə ilk günlərindən əsgər borcunu şərafəli yerinə yetirdi. Minlərlə silahdaşı kimi, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın döyüş əmrini rəşadətli yerinə yetirdi, igidlər nümayiş etdirdi. Vətənin hər qarış torpağı uğrunda haqq savaşına atılıb şəhidlərimizin qisasını alanlardan, torpaqlarımızı yağı düşməndən təmizləyənlərdən oldu. O, yüksək əhvali-ruhiyyədə vuruşurdu. Çox sevinci və qürurluydu ki, düşmənin illərdən bir qurduğu müdafiə saddini yarıb irəliləyir, xalqımıza sevincini anlar yaşadırdı..."

Əsgər kimi gətdi, qəhrəman kimi qayıtdı...

Sadiq Nadir oğlunun həyatı, döyüş yolu bir dastana bənzəyir. O dastanın şahidi azad etdiyi torpaq, dağ, daş, ağac, yamacdır, axar çaylar, bulaqlardır.

Sadiq deyirmiş: "Biz torpaqlarımızı ermənilərdən azad etsək, alnıyaq, başıca gəzərək, rahat nəfəs alanq. Əminim Valeh kimi yüzlərlə şəhidin qanı tökülən bu yerləri öz canımız bahasına azad etmək bizim borcumuzdur".

Sonradan öyrəndik ki, Sadiq həmişə köynəyinin altında, ürəyinin başında bayraq gəzdirmiş, hansısa kəndi, yüksəkliyi alanda həmin bayrağı sinəsindən çıxarıb dalğalandırırmış.

Şuşa istiqamətində növbəti döyüş əməliyyatı zamanı 3 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə fəth etdi. "Şahidlər ölməz, Vətən bölünməz!" şüarları ilə ana torpaq Sadiq qəhrəman kimi qarşılayıb qoyunna aldı.

Şəhid Sadiq Nadir oğlu Rəhimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və qarşısına qoyulmuş tapşırıqların icrasına zamanı vəzifə borcunu şərafəli yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilmişdir.

Vətən bir boy da artdı, çoxaldı...

Bərəkətli tarlalarda məhsul yetişir

Bu ilki bahar elimizə, obamıza, yurdumuza bir ögze ovqatla gəlib. Gəlişilə özü ilə barabər, adamlara sevinc, torpağa azadlıq, Günəş hərəratı, zəhmətliyə yığrulmuş halallıq gətirdi. İndi dağ yamaclarında, tarlalarda, gül-gülü çağırır, çiçək-çiçəyi. Bir həzin simfoniyadır quşların nəğməsi, anların səsi...

Yam-yaşıl tarlalər, biçənəklər zəhmət meydanıdır. Leriək hünərli zəhmət adamları Zəfər ilində 3 min 200 hektarda skin keçmişlər. Leriək DAİM-i direktoru Mahmud Zaidovun bildirdiyinə əsasən bunun çoxu buğda və arpa, kartof, tərəvəz, dənli və paxlalılar, sarımsaq ekilmiş sahələrdir. Əgər öten il taxılçı fermerlər, fərdi təsərrüfat sahibləri zəmilərin hər hektan-

dan orta hesabla 23,5 sentner məhsul əldə edəbilərsə onlar bu rəqəmi 25-26 sentnerə, liderlər isə 30-35 sentnerə çatdırmağı qərar alıblar. Düzüldür, hava şəraiti əkinçilik üçün əlverişli keçməyə də, onlar ruhdan düşmüş, torpaqdan istədiyini almaq üçün zəhmət sərf edib, torpağın bərəkətini artırır, aqrrotexniki qaydalardan istifadə edirlər.

Leriək əkinçilik üçün yaranmış əsas problem müxtəlif texnikanın kifayət qədər olmamasıdır. Mövcud texniki vasitələrin çoxu köhnədir, təzələrinə almaq isə çox baha başa gəlir. Bu sahəyə Kənd Təsərrüfat Nazirliyi diqqət yetirməlidir.

"Leriək"

Vaksinasıyanın nəticələri müsbətdir

May ayının 10-dan etibarən Azərbaycanın bütün ərazilərində 18 yaşına çatmış vətəndaşların vaksinasıya prosesi başlanmış və uğurla davam edir. Könüllülük prinsipi qorunur, eyni zamanda, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, bu prosese Azərbaycan da kütəli surətdə qoşulmaqla insanlarnı qısa vaxtda normal həyata qaytaracaq imkanı var.

Leriək rayon Mərkəzi Xəstəxanası Publiik Şəxsin Direktoru Maq-sud Ağayev vaksinasıya kampaniyasından danışarkən müxbirimizə demişdir: - Mən rayonumuzun hər bir vətəndaşını vaksinasıya prosesində fəal iştirak etməyə çağırıram. Təkcə öz sağlamlığını deyil, həm də doğmalarının, əzizlərinin həyatını düşünərək bu kampaniyaya qoşulmaqla ölkəmizin, cəmiyyətimizin normal həyata dönüşünü təmin etmək olar.

M.Ağayev onu da bildirmişdir

"Leriək"

İdris Şükürlü

Şair Dadruz Rəşidoğluna məktub

Əvvəlki tək tez-tez görüşməyə də, nə yaxşı ki, yazıb çap etdirdiyim əsərlər, kitablar bizi lazımı vaxtda gördükdür. Bir söz adamı olaraq "Dağ çayı, gəl qoşa şəkil çəkdik" kitabını aldım və bunu növbəti görüşümüz hesab edirəm. Bu dəfə həmişəkindən fərqli olaraq kitabın barədə resenziya yox, sənə açıq məktub formasında yazdım. Zənnimcə, sən bir şair, söz adamı olaraq qeydlərimin mahiyyətini daha yaxşı başa düşərsən. Söz adamı deməyə, elə bizim silahımız da sözdür, biz də onun sahiblərik. Əgər tufəng bir dəfə açılıb tükənsə, nasirən və şairin söz təyliyi çəkiləndə əgər bu söz yerində deyilsə, obrazlı gücə malikdirsə, oxucunun yaddaşında ilişib qalırsa, daha doğrusu, hərəkətverici, tərbiyə verici güc təsirində malikdirsə, deməli, yazarın bədii ovqatı, poetik ruhu təqdir edilməyə layiqdir.

Mən nüfuzlu qəzetlərdə tanınmış tənqidçilərin Qarabağ müharibəsi ilə bağlı yazdıqları ilə davamlı olaraq tanış oluram. Mən deyilən o fikirlə razı deyiləm ki, azadlıq savaşına bağlı əsərlərimiz yoxdur. Əslində, var. Sadəcə, belə fikirləşənlərin o əsərlərdən xəbəri yoxdur. İndi, budur, işğala məruz qalmış Vətənin bir parçası azad edildi. Yazıçı Seyran Səxavət demisi, ən böyük əsəri Azərbaycan əsgəri yazdı, Ali Baş Komandanın imzası ilə, əmri ilə. Buyurun, yazın. Xalq-Ordu Dövlət birliyindən, yurdun azadlığı uğrunda şir tək haqq savaşına atılmış əsgərlərindən, Şuşanın qəhrəman fəthlərindən, əsgər tək vuruşan zabitlərimizdən, şəhidlərimizin zəfər yürüyüşündən, ata-anaların, bacı-qardaşların, övladların, əsgər xanımlarının hiss və duyğularından, düşmənin acı ətirafından və məğlub olma səbəblərindən yazın. Ən maraqlı, unudulmaz, əbədiyaşar əsərlərin mövzusu, elə deyilmi?


Şair, yenilməz əsgərlərimiz öz canını yurda sipər edirsə, qarşısındakı düşməni darmadağın edib, Zəfər bayrağını ən uca zirvəyə sancarsa, bununla yalnız fəxr etmək olar. Əslində, şair, sənətkar, söz, sənət sahibi görürsə əsgər öz canı ilə düşmənin qabağında dayanıb, onda özü nə üçün sözü ilə əsgərlə bir yerdə olmasın? Olub ki, şair, sənətkar yerli gələndə elə əsgərlə bir yerdə həlak olur, canını qurban verir. Biz onun əks-sədasını şairin, sənətkarın şəhid olan əs-

gərə, onun qəhrəmanlıq taleyinə güz-gü tutan şeirlərində görürük. Bu mənada, sənə qələmə aldığın şeirlərdə Vətənə qurban gedən, layəqətli əsgər borcunu, zabitlik şərəfindən irəli gələn borcunu can-başla yerinə yetirən obrazları, qəhrəmanları görürük. Sən yazdığın əsərlərdə təkzər qalmış Vətənin bir parçası azad edildi. Yazıçı Seyran Səxavət demisi, ən böyük əsəri Azərbaycan əsgəri yazdı, Ali Baş Komandanın imzası ilə, əmri ilə. Buyurun, yazın. Xalq-Ordu Dövlət birliyindən, yurdun azadlığı uğrunda şir tək haqq savaşına atılmış əsgərlərindən, Şuşanın qəhrəman fəthlərindən, əsgər tək vuruşan zabitlərimizdən, şəhidlərimizin zəfər yürüyüşündən, ata-anaların, bacı-qardaşların, övladların, əsgər xanımlarının hiss və duyğularından, düşmənin acı ətirafından və məğlub olma səbəblərindən yazın. Ən maraqlı, unudulmaz, əbədiyaşar əsərlərin mövzusu, elə deyilmi?

Şair, yenilməz əsgərlərimiz öz canını yurda sipər edirsə, qarşısındakı düşməni darmadağın edib, Zəfər bayrağını ən uca zirvəyə sancarsa, bununla yalnız fəxr etmək olar. Əslində, şair, sənətkar, söz, sənət sahibi görürsə əsgər öz canı ilə düşmənin qabağında dayanıb, onda özü nə üçün sözü ilə əsgərlə bir yerdə olmasın? Olub ki, şair, sənətkar yerli gələndə elə əsgərlə bir yerdə həlak olur, canını qurban verir. Biz onun əks-sədasını şairin, sənətkarın şəhid olan əs-

Mən sənə yazdığım poetik mənzərələrə, lövhələrə, yaxşı bələdəm, şeirlərindən, misralarından misal götürmək fikrim yoxdur. Bunları yazsaq, silsilə məqalələrə də sığmaz. Ümumi-ləşdirməyə, yaddaşın oyaq olduğu təəssüratlarla kifayətləndim. Çox sevinirəm ki, sənəki qələmim ən böyük və dəyişməz mövzusu Vətəndir, fə-dakar Azərbaycan əsgərinin rəşadətli, qələbəsidir.

Bilirəm ki, vətənsəverliyin, şair cə-



faşeyliyin, narahatlığın, həssaslığın sənə genetik kodunun diktdisidir. Azərbaycan ədəbi mühitində vətənsəverlik duyğularının vulkanlı təzahürü sənə ədəbi yaradıcılığın güclü təsir göstərib. Vətən, əsgər, döyüş, şeir obrazları yaradıcılığında hərəkətverici gücə malikdir. Vətəni dikəlmək, Vətəni yaşatmaq üçün şəhidlər verdik. Şair Məmməd Tahirin "Qanadı yanmış pərvanə" adlı poemasından bu son sətirləri xatırladıq:

Bəzən içində ağlar,
Vətən göz yaş tökməz,
Vətən içində ağlar.
Vətən döyüşməyə igid istəyir,
Yoluna ölməyə şəhid istəyir,
Şəhid olmasa qan, mən,
Böyüməz torpaq, ucalmaz Vətən!

Deyəsən, məktub çox uzun oldu, şair. Yazıb çap etdirdiyin yeddi kitabın döndürün adında "dağ çayı" sözünü işlətmisən. Hələ şeirlərindəki axar çaya müraciətə demirəm. Görürsən, dağ çayının paklığı, təmizliyi, həmişə axaraq ümmana doğru tələsməsi, şir-niyyəti ilə nəşə deməsi, torpağa can verməsi sənə çox müəssir edib. Sən dağ çayı ilə söhbət edərkən öz hisslə-

rini çayla bölüşür, onu həmişə axar çay kimi görmək istəyirsən. Çay da bəzən təlatümlü, gur selli olur, özü ilə kör-kökük gətirir, sahillərini gəmirir, bəzən də öz qurbanlarını tapır. Şani dünyada baş verən hadisələr ciddi narahat edir.

Bilmirəm, dünyanın sonumu gəlib? Qatır ölkələri terrora tək-tək. Gör necə siqnallar gəlir uzaqdan, Dağ çayı! Gəl qoşa şəkil çəkdik!

Sonra dağ çayının yox olmaq qorxusunu belə təsvir edir, əsas nəticəyə gəlir:

Arxamı söykəyim ulu dağlara,
Başıma nə gələr, hələ bir əgər.
Bölgün qolları boynuma dola,
Dağ çayı! Gəl qoşa şəkil çəkdik!

Calladlar əlində şeytan əməli,
Gözləri min hiylə, əməlləri şər.
Dağ çayı, tək qorxum dünyadan deyil,
Səni də göylərə sovura bilər!

Gəl, daha yeyin gəl! Danışa qan az,
Sözümü mən sənə yetirəm gerek,
Bugünkü görüşüm səbəbsiz deyil,
Dağ çayı! Gəl qoşa şəkil çəkdik!

Nəhayət, biz dağ çayına görə sənə narahatlığın başa düşürük. Məgər sən tək dağ çayının taleyinə görə narahatlıqsız? Əgər dağ çayı, dağlar, dərələr, zürmür meşələr Vətəndirsə, deməli, sənə təşvişin tək dağ çayına görə deyil, ümumən Vətənin taleyinə, bəşəriyyətin xilasına, sabahına hesablanıb!..

Şair, Vətənin əsir düşmüş Qarabağ güşəsinə əsəret zəncirindən xilas etdik. Kitabında təsvir etdiyən, sabahkı taleyini düşündüyün tək dağ çayın deyil, bütün cəyalar azadliyə qovuşdu, Vətən bütövləşdi!

İndi paklığın, saflığın, Vətənin rəmzi olan dağ çayı ilə neçə şəkil çəkdirirsən çək, zaman öz hökmünü verib, başımız üstünü almış qara kabus yox oldu, bəşərə qənim kəşilənlər tarixin qara səhifələrinə gömüldü, şair!

Ürəyimdən keçənləri dedim.
İdris Şükürü

Narahat dünyanın əbədiyaşar elçisi

Dahi Uilyam Şekspir deyir: "Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəziləri isə böyüklük bəxş olunur". Sən öz halal zəhmətinlə, Allahın bəxş elədiyi yazmaq istedadınla, maneələri aşmağınla yazıçı imicini, adını qazandı, bu yüksək, ulvi ada yüksəldin, o böyük zirvəni fəth etdin. Biz adətən insan əbədiyyət dünyasına köç etdikdən sonra onun qədir-qiyəməti bilirik. Çox təəssüf, səh heyif!..

Uzun illər dolaşdığım, bir yerdə çörək kəsdiyim, yaradıcı işləri birlikdə müzakirə etdiyim, başladığı yolda cəfakəş olan həmdənim, sırdaşım, qardaşım idi o. Arxada qalan ömrümüzün şərəfli illəri, yadda qalan günləri, onları təkəz özümlüyün deyil, onu sevənlərin hamısının, insanlığın var-dövləti, bir ordudan güclü söz sənətindəndir...
Onun yaradıcılığı, "Şəfəq" jurnalının nəşrinə necə bərpə etməyimiz, "Məşəl" adlı dərginin nəşr olunması yolunda hansı maneələri dəf edib aşmağımız, onun şəxsiyyət, cəfakəşliyi, marağ dairəsində olan mövzular barədə yazmışam, heç olmasa ürəyimi boşaltmışam.

Mənə elə gəlir ki, Hacımammad Hacıbaba oğlu Quluzadə dağın saf havasından sənəlik, suyundan dulaq, torpağın müdriklik, ərənlərindən mərdənəlik, qeyrat və layəqət, şərəf və mətanət öxz eləmişdi və o, milli-mənəvi dəyərlərimizin bir çox keyfiyyətlərini özündə qoruyub saxlaya bildi. Özü-nəməxsus adam idi, nəyi vərdisə üzündə idi.

Bir qeyd də dərinə getsək, bu fikirləri yazmaq keçdi ürəyimdən. Bəri başdan onu da qeyd edim ki, nə qədər yazsaq, xatırlasaq da, Ha-



cının (ona həmişə belə müraciət edirdik) xarakter cizgilərini özündə kimə təsvir edir, oxucuya çatdırma bil-mərik. Bunu istəsək də, istəməsək də...

Hacıda ilk olaraq diqqət cəlb edən, gözə çarpan səmimiyyəti və təbiiyyəti, qəlb genişliyi idi. O, aydınlığı, rahatlığı öz içində tapan, özünü bilən, özünə kənarından baxmağı bacaran, kindən, kədərindən, paxılıqdan iraq, Danko kimi məşəllə əsil insan axtaran insan, vətəndaş, ziyalı, yazıçı, müəllim, ailə başçısı, elini, obasını, gənç mənada vətəni sevən fədai idi.

Bu qeydləri qələmə ağ vərəqlərin yaxasına düzərək Azərbaycan milli mətbuatının ilk qaranquşu, əvəzolunmaz banisi, böyük maarifçi, ziyalı Həsən bəy Zərdabini xatırladım. Böyük ədəb min-bir əziyyətlə "Əkinçi" qəzetini araya-ərsəyə gətirərək "Rusiya əvvəlinci Azərbaycan qəzeti" məqaləsində yazırdı: "Hər kəsi çətinirəm - gəlmiş, göstərmiş - görmür, deyirəm - qanmır.

Ad gününü təbrik etməyə gəlməmiş, Hacı.

Yerin görünür, zaman da o zaman deyil, qardaş.

Rahat uyu, yerin cənnət olsun.

Ruhun bizimlədir. Narahat dünyanın əbədiyaşar elçisi.

İdris Şükürü

Təbrik edirik!

Əzizimiz Elçin!
Səni doğum günü münasibətilə təbrik edirik. Sənə dünyada ən şirin nemət olan cansağlığı, mənalı ömür, problemsiz həyat arzulayırıq.
Qoy ötən zaman sənə uğurlar, hörmət və nüfuz gətirsin.



Lerik şəhərində abadlıq-quruculuq işlərinə start verildi

Yazın gəlişi, havaların istiləşməsi ilə əlaqədar olaraq Lerik şəhərində abadlıq-quruculuq işlərinə başlanılmışdır.

Mərkəzi Heydər Əliyev parkında bardorlar rənglənilir, asfalt örtüyünün dağılımış hissələri təmir edilir, yol-ayrıc xətləri və piyada zolaqları yenilənir. Eyni zamanda şəhər park və xi-

yabanlarında bəzək ağacları və gül kolları ekilir.

Onu da qeyd etmək lazımdır ki, Lerik şəhərində tikinti işləri davam etdiriləcək, bir sıra özəl obyektlərin inşası başa çatdırılacaq, şəhər əvvəlkindən daha abad və yaraşlıq görüncəkədir.



Vergi qanunvericiliyinin tətbiqi barədə

Hörmətli vergi ödəyicisi!

Məlum olduğu kimi 1 yanvar 2019-cu il tarixindəki qanunvericiliyində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşıma məqsədilə həyata keçirilən işlərin və xidmətlərin sadələşdirilməsi verginin ödəyicisi hesab edilirdi və bu şəxslər Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisidir.

Eyni zamanda Vergi Məcəlləsinə edilmiş və 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minmiş dəyişikliklərə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən yalnız Vergi Məcəlləsinin 156.1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-nin tətbiqi müəyyən edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin 156.1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-nin tətbiqi müəyyən edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin 156.1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-nin tətbiqi müəyyən edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin 156.1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-nin tətbiqi müəyyən edilmişdir.

silə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

*göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

*digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərin elektron qaimə-faktura ilə rəsmiləşdirən;

*göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparən və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Buna əsasən Vergi Məcəlləsinin 156.1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda daşıma xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlirləri ƏDV-nin və mənfəət vergisinin vergitutma obyektini təşkil edir və vergi ödəyicisi tərəfindən daşıma xidmətlərinə görə "Fərqlənən nişanı" alınmaqla sadələşdirilmiş vergi ödənilir.

ƏDV məqsədləri üçün qeydiyyat-

dan olan vergi ödəyiciləri tərəfindən Vergi Məcəlləsinin yuxarıda qeyd olunan tələbləri, o cümlədən Vergi Məcəlləsinin 156.1.1-ci maddəsinin müddəaları nəzərə alınmadan mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə göstərilən daşıma xidmətlərinə görə ƏDV tətbiq etməklə elektron qaimə-fakturaların təqdim edilməsinə və daşıma xidmətlərini qəbul edən şəxslər tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq həmin elektron qaimə-fakturalar üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləndirilməsinə yol verilmir.

Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq mülkiyyətinizdə və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşıma fəaliyyətini həyata keçirdiyiniz halda qanunvericiliyin tələblərinə əməl etməyiniz yalnız Vergi Məcəlləsinin 156.1.1-ci maddəsində müəyyən olunmuş bütün tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə ƏDV-nin tətbiqi edilməsi, bu tələblərə cavab verməyən ölkədəxili daşıma xidmətlərini həyata keçirən zaman sadələşdirilmiş verginin tətbiqi edilməsi Sizə tövsiyə olunur.

Qeyd olunanlar Vergi Məcəlləsinin 156.1.1-ci, 218.4.1-ci, 220.5-ci, 220.6-cı, 221.4.7-ci maddəsi ilə tənzimlənir. Aidiyyətli qanunvericilik aktları ilə lqitəsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet sahifəsində (https://www.taxes.gov.az/az) "Qanunvericilik" bölməsində

dən və hesabat və onun doldurulması qaydaları barədə isə "Bəyanname" bölməsinin Bəyanname və ərizə formaları, arayış və hesabatlar alt bölməsində (https://www.taxes.gov.az/az/page/be-yanname-ve-erize-formalari) tanış ola bilərsiniz.

Vergi qanunvericiliyi və inzibatiçiliği, siqorta haqlarının hesablanması və ödənilməsinə münasibətdə sosial siqorta, işsizlikdən siqorta və tibbi siqorta qanunvericilikləri ilə bağlı məlumat almaq üçün lqitəsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az <http://www.taxes.gov.az>), Çağrı Mərkəzinə (195), onlayn növbəyə yazılmaqla 6 sayılı Ərazi Vergilər İdarəsinə (Lənkəran şəhəri Zərifə Əliyevə 97 A) və ya Sizə yaxın olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin, Baş İdarə tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması məqsədi ilə keçiriləcək növbəti görüşlərdə iştirak etmək istədiyiniz halda, görüş qrafiki ilə (https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler) internet ünvanı vasitəsi ilə tanış ola bilərsiniz və vergi ödəyicilərinə xidmət mərkəzlərini və ya internet vergi idarəsinin (https://www.e-taxes.gov.az) "Onlayn kargüzərlik" bölməsi vasitəsilə müraciət edərək görüşlərə yazıla bilərsiniz.

6 sayılı Ərazi Vergilər Baş İdarəsi

Samirinin silahı Vətənə sevgi idi...

(Əvvəlki səh. 2-də)

O, Binəy qəhrəman kimi qayıtdı
"Danizdən-dənizə dövlət" yaratmaq xülyası ilə yaşayan düşməni itki verdikcə, torpaqlarımızı itirdikcə quduzlaşır, silahlardan hara gəldi atəş açır, məğlubiyyəti həzm ed bilmirdi.

Birdən... Nə oldu, göymü guruldadı, zəlzələmi qopdu? Düşməni snayper zabit qiyafəli komandiri nəhayət ki, hədəf nöqtəsinə sala bildi. Samirinin boğazından nişan alıb qurumuş barmağı ilə tətbiqi sıxdı.

Bu da son. Samirni alaraq uca dağlara baxdı, əsgər dostları gözlemlərini önünə gəldi. Lakin danışa bilmədi. Taqətdən düşərək yerə yıxıldı. Beyni oyaq idi, ürək ritmləri yavaşmışdı. Qızı Nuray başının üstündə mələk kimi dayanmışdı. O soruşdu: "Ata, bəs niyə evimizə gəlmirsiniz, qapıdan içəri girib mani qucaqlamırsınız? Yoxsa sən gəlməyə qoymurlar? "Darıxma qızım, əlbəttə gələrik. Həmişə buralarda qalan deyiləm ki?" "Ata, sənəndən inciyərəm ha. Niyə gəlib mənə o yerlərə aparmırsınız, qərdəşlərimdən danış-

mırsınız?" "Qızım, bu yerlər olduqca gözəl, mənzərəli yerlərdir. Ancaq indi təhlükəlidir, qorxuludur. Hər ana mermi partlayır, güllə yağış tək yağır. Qorxulu nağıllara bənzər indiki olaylar. Mən sənə də, Təyyubu da, Tunarı da lap çox sevirəm. Ancaq Vətən adlı anamızı da az istəmirəm. Mənə başa düş... " "Başa düşdüm, ata, gəl, gəl, yolunuzu göstəyirik..."

Samir noyabr ayının 8-dən 9-na keçən gecə canından çox istədiyi Vətən yaşasını deyər, şəhadətə qovuşdu. Ayın 10-da Bina qəbristanlığında böyük izdiham elin böyük ehtiramıyla Samir silahdaşları uyuyan qoşa torpağa tapşırıdı, vida niqləri deyildi, dualar oxundu.

Balaları Təyyub, Nuray və Tunar başa düşəcəklər ki, zabit paqonlu ataları Samir Təyyub oğlu Şükürov niyə evə gec gəldi, Gəldi, qəhrəman kimi gəldi, hamiya ucalıq gətirdi, ölümlüylə Vətəni sevindirdi, düşməne də çökürdü.

İdris Şükürü

Bülüdü bulağı - şəfa qaynağı!

Sutka ərzində 1 milyon litr su havaya yerə axıb gedir

Çoxdandı min bir dərdin dərmanı, şəfa qaynağı olan Bülüdü bulağının gürünməsi gədə bilmirdim. Allah yolunu açdı, dostlara qoşulub uca dağların, yaşıl ormanların qovuşduğunda, dağların ətəyində yerləşən çeşmənin qonağı oldum. Çeşmə də nə çeşmə Neçə illər əvvəl olduğu kimi, indi də yerin təkindən səxavətlə qaynayıb axırdı.

İlahi, bu nə möcüzə, nə sirdir!

Şəhərlərdə dükən-bazarda bir neçə stakan mineral tərkibli su içmək üçün gerek pul xərcləyəsən.

Burada, Allahın bəxş elədiyi əvəzsiz sərvətin büllür tək saflığını, loğman şəfasını, Hatəm səxavətini özündə ehtiva edən Bülüdü bulağının suyundan nə qədər bacarırsan iç - sənəndən varını əsirgəyən, bir şey istəyən deyil!

Bulağın suyu süfrələrin bəzəyidir, təşnə ürəklini sənirliyədir, insanlara şəfa bəxş edir, mərzələri arıdırək puça döndərir. Bülüdü bulağının qənsərində, dağ çayının üzərində müştərilər istirahətli, yemək-içməyi üçün kafe tikilib. Bulağın suyunu



söz ola bilməz. İçdikcə içmək istəyirsən. Özünü yüngül və gümrah hiss edirsən, təbiiyyət səxavətinə heyran qalırsan.

Di gəl ki, Bülüdü bulağının eyni adlı bulağa gələn yul əvvəlki tək yararı deyil, narahatdır, qışda isə bura gəlmək müşkül işdir. Haçana qədər belə olacaq? - bilən yoxdur.

Məlumat üçün bildirik ki, hələ səksəncinci illərdə alimlər tərəfindən Bülüdü bulağının mineral tərkibi, debiti müəyyənleşib. Narzan-5 tipli bu suyun tərkibi Karlovi-Vardaki suyun tərkibi ilə eynidir. Tərkibindən 30-a qədər mikroelement var, sutka ərzində çeşmədən 1 milyon litr su çaya

axıb, gedir. Daha doğrusu, havaya yerə axıb gedir. Görəsən bu suyun sahibi tapılacaqmı?

Demək çətinidir.

Neçə illər öncə eşitmişdik ki, əsas çeşməyə çatmışsa çayın sahilində başqa çeşmələr də axır. O vaxt deyilənlərə əhəmiyyət verməmişdim. Düşünürdüm ki, sözdür deyirlər. Lakin sən demə, yanlışmışam. Çayın sahilindəki çeşmələrin mineral su axan yerə gəlib çatdıq. Bir qədər aralıda şəlalə şirliyyə axırdı. Onlarla çeşmə qayalardan süzülürdü, daşları qızılı rəngə boyamışdı.

Burada çeşmə ətrafında çoxlu adam gərdirdim. Keçi etindən kabab çəkdilər sakitcə yeyirdilər. Bizə də təklif etdilər, təşəkkür etdik.

Yenə keçək əsas məsələyə. Əgər barəsində söz açığımlar bu mineral təkilbi mülaliçə suları xarici ölkələrdə olsaydı, çətin ki, boş-boşuna axmağına imkan verərdilər. Axı, Bülüdü bulağının suyu hər tərəfdən mənfəətli-dir: həm iqtisadi cəhətdən, həm də məalicə baxımından.

Bura turist axını üçün əla məkanədir. Yeter ki, suyun mülkiyyət əhəmiyyəti barədə məlumat qədərincə insanlara çatdırılsın, onlara bunun səmərəsi izah edilsin.

Redaktor
İdris ŞUKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin kollektivi
H/N:AZ05AIB33080019447400220174
VOEN:6300050071

Lisenziya № V 280
İndeks 96935
Hər kas öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılmır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS
matbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.

Sifariş: 89

